üasir, müstəqil Azərbaycan dövlətini quraraq hər bir azərbaycanlının taleyində müstəsna rol oynayan ümummilli lider Heydər Əliyevin xatirəsi qədirbilən xalqımız tərəfindən dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə anılır.

İllər ötdükcə Heydər Əliyev dühasının əzəmətini daha dərindən dərk edir, onun zəngin dövlətçilik ideyalarının və irsinin öyrənilməsinə böyük ehtiyac duyuruq. "Nə qədər Azərbaycan var, Heydər Əliyev də var olacaq" kəlamının aforizmə çevrilməsi məhz ümummilli liderə olan sonsuz sevgi və dahi səxsiyyətin misilsiz irsinə olan tükənməz ehtiyacdan qaynaqlanır.

Uzaqgörən və qətiyyətli siyasəti, çoxşaxəli və titanik fəaliyyəti ilə bütün ömrünü doğma Vətəninin qurtuluşuna, firavanlığına və hərtərəfli tərəqqisinə həsr etmiş ulu öndərin misilsiz xidmətləri müstəqil ölkəmizin inkişafının bünövrəsini təşkil edir. Əbədiyaşar liderin zəngin ideyaları və dövlətçilik irsi etibarlı gələcəyimizin təminatçısıdır.

Qürurvericidir ki, uğrunda həyatını dəfələrlə təhlükəyə atdığı və canından çox sevdiyi Vətəninin müstəqilliyini xilas edən, onun çiçəklənməsi yolunda yüksək fədakarlıq göstərən xalqımızın böyük oğlu Heydər Əliyevin şah əsəri və ən dəyərli mirası olan müa-

və unikal rəhbərliyində əksini tapmışdır.

Danılmaz həqiqətdir ki, Heydər Əliyev irsinə bağlılıq və layiqli varislik hazırda Azərbaycanın müstəqillik tarixinin ən qüdrətli dövrünə qədəm qoymasını şərtləndirmişdir. Ulu öndərin və xalgımızın ən böyük arzuları artıq həyata keçmişdir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, beynəlxalq siyasi arenada nüfuzu daha da yüksəlmiş və regionda söz sahibinə çevrilmişdir.

Eyni zamanda milli maraqların üstünlüyünü, milli-mənəvi dəyərlərə, dini, mədəni və etnik müxtəlifliklərə hörmətlə yanaşmanı, milli birliyi və vətəndaş həmrəyliyini özündə ehtiva edən azərbaycançılıq məfkurəsinə əsaslanmaqla ulu öndərin yaratdığı zəngin dövlətçilik ənənələri hazırda dünyanın nümunəvi tolerantlıq məkanı kimi Azərbaycanın cəlbediciliyini artırmış və ictimai-siyasi sabitliyin davamlılığını zəmanət altına almışdır.

Bununla yanaşı, Heydər Əliyev ideyalarına sədaqət nəinki ölkə və regional miqyasda, eləcə də dünyada sülhə, qarşılıqlı faydalı əməkdaşlığa və təhlükəsizliyə xidmət edən bir çox qlobal fəaliyyətdə və nəhəng transmilli layihələrdə Azərbaycanın fəal mövgeyində və təşəbbüskarlığında da özünü göstərir. Bu gün Azərbaycan mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, bir çox sahələrdə örnək idarəetmə modellərini dünyaya ötürməklə, ikitərəfli və çoxtərəfli əməkdaşlıqda yüksək etibar qazanmaqla, eləcə də beynəlxalq təşkilatlarla faydalı ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verməsinin təsdiqidir və həm də daim gələcək nəsillərin taleyini düşünən, ətraf mühit, iqtisadi və sosial problemlərin kompleks və balanslı şəkildə həllini diqqətdə saxlayan Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf konsepsiyasının növbəti uğurlarından hesab edilir. "Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir" kimi dahiyanə fikirlərin müəllifi olan ulu öndərimiz üzərinə götürdüvü tarixi və sərəfli missivanın öhdəsindən məharətlə gəldi. Məhz Heydər Əliyev sivasəti savəsində məhv olmaq təhlükəsindən qurtulan Azərbaycan öz təbii sərvətləri və resurslarına sahib çıxdı, onlardan yalnız xalgımızın firavan gələcəyi və ölkəmizin dayanıqlı inkişafı naminə istifadə edildi. Bu baxımdan, "Heydər Əliyev İli"ndən sonra 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi olduqca əlamətdar hadisədir.

Azərbaycanın quruculuq salnaməsində şərəfli, mütərəqqi və silinməz izlər qoyan ulu öndərimizin zəngin irsi xalqımızın milli sərvəti hesab edilir. İctimai həyatın istisnasız olaraq bütün sahələrini əhatə edən bu çoxşaxəli və misilsiz dövlətçilik irsi məhz əbədiyaşar liderimizin güclü siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi, yüksək intellekti, əzmkarlığı, fədakarlığının və bir insan ömrünə sığmayan zəngin idarəçilik təcrübəsinin bəhrəsidir.

Bu baxımdan, ümummilli liderin zəngin irsini hərtərəfli öyrənmək, araşdırmaq, gənc nəsillərə ötürmək və geniş ictimaiyyət arasında təbliğ etmək hər bir vətəndaşın, xüsusilə də təhsil işçilərinin əsas və şərəfli



Ulu Onder Heyder Əliyevin zəngin irsi xalqımızın milli sərvətidir

sir və güclü Azərbaycan hazırda layiqli və etibarlı şəkildə qorunur və inkişaf edir. Hakimiyyətə gəldiyi ilk gündən etibarən "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir", - fikrini ifadə edən möhtərəm Prezident İlham Əliyevin ümummilli liderin ideyalarına və siyasi kursuna sadiqliyi onun möhtəşəm uğur və tarixi qələbələrlə zəngin əməli fəaliyyətində

əməkdaşlıqda mühüm və rol oynamaqla qlobal siyasətə davamlı töhfə verən nüfuzlu ölkələrdən hesab

Təsadüfi deyildir ki, cari ildə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana bövük hörmət və etimad göstərildiyini ifadə etməklə yanaşı,

vəzifələrindəndir. Ulu öndərimizin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ali təhsil müəssisələrinin, o cümlədən Mingəçevir Dövlət Universitetinin (MDU) bu istiqamətdə fəaliyyətini genişləndirməsi üçün geniş imkanlar yaratmışdır. Eyni zamanda bir daha təsdiqini tapmışdır ki, ulu öndərin zəngin ideyalarının təbliği Vətənə, dövlətə və xalqa bağlı yüksəkixtisaslı mütəxəssis hazırlamaq missiyasının uğurla reallaşdırılmasında əvəzsiz rol oynayır və gənclər tərəfindən böyük maraqla qarşılanan bu prosesin davamlılığının təmin edilməsi olduqca zəruridir. Bu nöqteyi-nəzərdən,

MDU-da ötən illərdə olduğu kimi, cari ildə də Heydər Əliyev irsinin öyrənilməsi və təbliği diqqət mərkəzində saxlanılır. Bu məqsədlə təşkil olunan müxtəlif for-

vəsində Qərbi

Azərbaycandan

Bakıya köçür. 1970-

1973-cü illərdə Şamaxı

matlı tədbirlərə nəinki universitetdə təhsil alan tələbə və müəllim heyəti, eləcə də region gəncləri və ictimaiyyət nümayəndələri də aktiv cəlb olunurlar. Ümumilikdə, 2023-cü ildə MDU-da ulu öndərə həsr olunan 1-i respublika, 3-ü beynəlxalq olmaqla 20 elmi konfrans, 10 elmi-praktik seminar, 7 "dəyirmi masa" və 5 mühazirə təşkil edilmişdir. Tədbirlər Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) dəstəyi, YAP Mingəçevir şəhər təşkilatı, Mərkəzi Aran Regional Təhsil İdarəsi və tərəfdaş universitetlərin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Cari ildə universitetimiz bu istiqamətdə fəaliyyətini daha aktiv sürətdə davam etdirir. 2024-cü il mayın 3də MDU və Mingəçevir ŞİH-in birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan "Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və gurucusudur" mövzusunda kecirilən respublika elmi konfransı ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Belə ki, konfransa respublikamızın 33 ali təhsil və elmi tədqiqat müəssisəsindən 230-dan artıq tezis və məqalə daxil olmuşdur.

Konfransın plenar iclasında "Heydər Əliyev -Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirən dahi", "Heydər Əliyev - Azərbaycan xalqının əsl milli azadlıq və müstəqillik ide-Rayon Partiya Komitəsinin yasının banisi", "Azərbaycanda dayabirinci katibi, 1985-ci ilin 24 nıqlı inkişafın əsaslarının formalaşyanvarınadək Dövlət Üzümçülük

masında Heydər Əliyevin xidmətləri", "Heydər Əliyev və Azərbaycan elminin inkişafı", "Heydər Əliyev və milli-mənəvi dəyərlər", "Heydər Əliyev innovativ texnologiyaların Azərbavcan enerii sistemində tətbiqi bazasının gurucusudur" və "Azərbaycançılıq məfkurəsinin inkişafında Heydər Əliyev irsi" mövzusunda məruzələr böyük maraqla dinlənilmişdir.

Məruzələrdə Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələsinin dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilmişdir. Bildirilmişdir ki, məhz dahi rəhbərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Həmçinin sovet dönəmində Heydər Əliyevin sayəsində Azərbaycanın digər müttəfiq respublikalarla müqayisədə daha müstəqil mövqe nümayiş etdirdiyi diqqətə çatdırılmış və müdrik rəhbərin Azərbaycanın müstəqilliyinə verdiyi misilsiz töhfələrdən bəhs edilmişdir. Ulu öndərin milli dəyərlərin qorunması və təbliğində göstərdiyi liderlik keyfiyyətlərindən söhbət açılmışdır. Dahi şəxsiyyətin rəhbərliyi dövründə dil, ədəbiyyat, mədəniyyət və incəsənət kimi sahələrin inkişafı istiqamətində görülən mühüm əhəmiyyətli işlərin Azərbaycanın dünyaya tanıdılmasında və milli ideologiyanın formalaşmasında mühüm rol oynadığı qeyd edilmişdir.

Bundan əlavə, ümummilli liderin energetika sektorunda həyata keçirdiyi islahatların Azərbaycanın tərəqqisindəki rolundan danışılmış, 1970-ci illərdə yerli imkanlar hesabına respublikanın enerji tələbatını ödəmək məqsədilə həyata keçirilən genişmiqyaslı fəaliyyəti, o cümlədən nəhəng enerii gurğularının və elektrik stansiyalarının yaradılması istiqamətində əldə etdiyi uğurlar barədə ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin müasir texnologiyaların tətbiqi ilə energetika sahəsini daha da müasirləşdirdiyi, bu yeniliklərin gələcək nəsillər üçün daha səmərəli və dayanıqlı enerji təminatına ciddi zəmin yaratdığı vurğulanmışdır.

Elmi konfransda qonaqlarının iştirakı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində MDU-da reallaşdırılan tədbirlərin tərkib hissəsi olaraq günəş enerji panelinin istifadəyə verilməsi münasibətilə təqdimat mərasimi keçirilmişdir. MDU-da Azərbaycanda müasir energetikanın banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan konfrans çərçivəsində belə bir tədbirin reallaşdırılması yüksək dəyərləndirilmiş, ölkənin elektroenergetika mərkəzi hesab olunan Mingəçevir şəhərində ilk günəş enerjisi panelinin istifadəyə verilməsinin xüsusi önəm kəsb etdiyi vurğulanmışdır. Dövlət başçısı tərəfindən bərpaolunan enerji resurslarından istifadənin artırılmasına göstərilən yüksək diggət və gayğıdan bəhs edilərək "yaşıl enerji" sahəsinin inkişafı məqsədilə yüksəkixtisaslı kadr hazırlığının məzmununun mo-

dernləşdirilməsinin vacibliyi bildirilmişdir. Həmçinin "Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası"na uyğun olaraq yeni dövrün universitetinə çevrilməyi və davamlı inkişaf əsaslı ali təhsil müəssisəsi olmağı hədəfləyən MDU-da günəş enerjisi panelinin istifadəyə verilməsi universitetdə "yaşıl enerji" konseptinin real nəticələrin-

dən biri hesab edilmişdir. Günəş panelinin "davamlı inkişaf təfəkkürlü" və "yaşıl düşüncəli" vətəndaş yetişdirmək missiyasının reallaşdırılmasına mühüm töhfə verəcəyi qeyd olunmuş, açıq havada laboratoriya funksiyasını yerinə yetirəcək enerji panelinin "Energetika mühəndisliyi" və "Elektrik və elektronika mühəndisliyi" ixtisaslarında kadr hazırlığının keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynayacağına əminlik ifadə edilmişdir.

Beləliklə, iki gün davam edən respublika elmi konfransı işini uğurla başa çatdırmışdır. Konfransa müasir Azərbaycan dövlətinin memarı, xalqımızın xilaskar oğlu, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif aspektlərini əhatə edən mövzularda çoxsaylı elmi məruzələrin təqdim olunması respublikamızın elm və təhsil ictimaiyyətinin ulu öndərin zəngin irsinin öyrənilməsinə daim yüksək maraq göstərməsinin təzahürüdür. Ənənəvi olaraq, hər il universitetdə təşkil olunan sözügedən konfransın materiallarının kitab şəklində dərc edilməsini və paylanılmasını təmin etməklə MDU dahi şəxsiyyətin mütərəqqi ideyalarının təbliğinə xüsusi həssaslıqla yanaşdığını ifadə

Ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliğinə həsr olunan tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

> Sahin BAYRAMOV. Mingəçevir Dövlət Universitetinin rektoru.



hektardan 210 min hektara, məhsul istehsalı 439,9 min tondan 2126,1 min tona, hər hektarın məhsuldarlığı isə ömür heкayəsi

və Şərabçılıq Komitəsinin sədri və-

zifəsində işləyir. Böyük ictimai xadim

VIII, IX və X çağırış Azərbaycan SSR

Ali Sovetinin deputatı olur. Onun Döv-

lət Üzümçülük və Şərabçılıq Komitəsi-

nin sədri vəzifəsində işlədiyi müddət-

də bar verən üzüm sahələri 88.1 min

🔻 aman-zaman dünya mədəniyyət xəzinəsinə töhfələr verən, Aşıq Alı, Dədə Ələsgər, Növrəs İman, Asıq Aydın kimi ustadlar yetirən Ulu Göyçə təkcə saz-söz sənətinin beşiyi olmayıb, həm də böyük ictimai və siyasi xadimlərin vətəni kimi məşhurdur. Vətənini, elini, obasını canından artıq sevən belə tarixi şəxsiyyətlər arasında Qərbi Azərbaycan torpağının yetirməsi Yunis Rzayevin xüsusi yeri var. Mübaliğəsiz demək olar ki, onun həyat və fəaliyyəti cild-cild kitabların, monoq-

sağlığında qazanırlar. Yunis Rzayev də belə insanlardan olub. O, hansı rayonda, hansı işdə işləyibsə elə bir iz qoyub ki, tarixin sərt dönəmləri, qasırğaları, tufanları o izləri silə bilməyib. Oksinə, vaxt-vədə ötdükcə, illər illərə qovuşduqca, zaman su kimi axıb uzaqlaşdıqca bu izlər əfsanələşib. Onun həyat yolu xeyirxahlıq, kamillik,

rafiyaların, tədqiqat əsərlərinin mövzusudur.

mənəvi yetkinlik zirvəsindən keçib. Yunis Rzayev 60 illik ömrünün 40 ilini xalq təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə üzümçülük və şərabçılığın inkişaf etdirilməsinə sərf etmiş, əməyi ilə şan-şöhrət qazanmışdır. Polad intizamı sevən, özünə və başqalarına eyni dərəcədə tələbkar olan bu şəxsiyyətin sinəsində insanları xoşbəxt, firavan, asudə görmək eşqi ilə dolu bir ürək döyünürdü.

Yunis Qəhrəman oğlu Rzayev 2 may 1924-cü ildə Göyçə mahalında -Basarkeçərin Şişqaya kəndində dünyaya göz açmış, uşaqlıq illəri Göyçə gölünün nəğməli sahillərində, "Sarı nər"in atlas geyimli yamaclarında keçmiş, ana təbiətin, sazın-sözün vurğunu olmuşdur. Doğulub boya-başa çatdığı Şişqaya kəndində təhsil almış, 1943-1946-cı illərdə ordu sıralarında xidmət etmiş, Zaqafqaziya Hərbi Dairəsi nəzdindəki məktəbdə oxumuş-

Deyirlər, müdriklər, ulular əbədiliyi dur. Daha sonra kəndə qayıtmış, Ermənistan KP Basarkeçər Rayon Komitəsində təlimatçı kimi işə qəbul edilmiş, 1950-1953-cü illərdə Bakı Dövlət Universitetində təhsilini davam etdirmişdir. Həmçinin 1960-1962-ci illərdə Azərbaycan KP MK nəzdində Ali Partiya məktəbini bitirmişdir.

Qəlbi qurub-yaratmaq eşqi ilə döyünən, vətənini dərin məhəbbətlə sevən bu insan 1950-ci ildən Basarkeçər Rayon Partiya Komitəsində şöbə müdiri vəzifəsinə təyin edilmiş, 1953cü ildə rayon icraiyyə komitəsinin sədri olmuş, 1957-ci ildə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi

Xalqın etimadını qazanan, ölkə iqtisadiyyatının yüksəldilməsinə böyük səy göstərən Yunis Rzayev 1962-1963-cü illərdə Martuni rayon kolxozsovxoz istehsalat idarəsində, 1963-cü ildən 1965-ci ilə qədər Basarkeçər rayon kolxoz-sovxoz istehsalat idarəsi partiya komitəsinin katibi vəzifəsində çalışmışdır. 1965-1966-cı illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, sonrakı illərdə Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini olmuşdur.

Yunis Rzayev 1954-1959-cu illərdə Ermənistan KP MK üzvlüyünə namizəd, 1959-cu ildə MK üzvü olmuş,

Sov. İKP XXIII-XXIV qurultaylarının nümayəndəsi, VII çağırış SSRİ Ali Sovetinin, IV, V, VI çağırış Ermənistan SSR Ali Sovetinin deputati və respublika Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilmişdir.

Y.Rzayev Qərbi Azərbaycanda rəhbər vəzifələrdə işlədiyi vaxtlarda erməni vandallarına qol-qanad açmağa imkan vermirdi. Daşnakların azərbaycanlılara qarşı məkrli niyyətlərini həyata keçirmələrinə hər bir vəchlə mane olurdu. Rayon partiya komitəsinin büro iclaslarında haylara yaxşı "dərs" verir, necə deyərlər, onlar qınından çıxa bilmirdilər. Həmişə müxtəlif sahələrdə azərbaycanlı kadrlara üstünlük verməsi erməniləri narahat edirdi.

Basarkeçərin Babacan kəndinin torpaqları məhsuldar olmadığından əhalisi çox kasıb yaşayırdı. Başqa bir kəndin - Qaraimanın torpağı isə məhsuldar olsa da, əhalisi demək olar ki, zorla köçürülmüşdü. Bunun qarşısını almaq üçün Babacanın əhalisi Qaraiman kəndinə köçürüldü və təsərrüfata rəhbərlik etmək mükəmməl təcrübəyə malik Yunis Rzayevə tapşırıldı. Yunis Rzayev, Qara Məmmədov, Tapdıq Əmiraslanov və digər vətənpərvər azərbaycanlıların birgə səyi nəticəsində Göyçədəki köç prosesinin qarşısı alındı. Ermənilər köç planlarını sona çatdıra bilmədilər. Stalinin ölümündən sonra proses derhal dayandırıldı.

Bütün varlığı ilə yaşadığı torpağa bağlı olan, qəlbi yaşayıb-yaratmaq eşqi ilə döyünən Yunis Rzayevin yüksək rəhbərlik bacarığı, kadrlarla işləmək qabiliyyəti, zəngin həyat təcrübəsi, zəhmətsevərliyi və ən başlıcası isə təvazökarlığı öz bəhrəsini verib. El arasında o, böyük nüfuza malik olub.

Yunis Rzayev erməni xəyanəti sa-

48,5 sentnerdən 99,2 sentnerə çatdırılır. Üzüm istehsalı 1980-ci illə müqayisədə 1,4 dəfə, 1985-ci ildə 1974-cü dünyasını dəvismək xəbəillə müqayisədə 3,4 dəfə artır. Şübhəsiz ki, belə bir nailiyyət ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin gərgin əməyi, titanik səyi və tələbkarlığı sayəsində əldə edilmişdir.

Mixail Qorbaçov SSRİ-yə rəhbərlik etdiyi dövrdə həmişə Azərbaycana qarşı düşmənçilik mövqeyində dayanırdı. Azərbaycanın tərəqqisi, xüsusilə üzümçülük sahəsində rekord göstəricilərə nail olunması onu narahat edirdi. Nəhayət, Qorbaçov tərəfindən "Sərxoşluğa və alkoqolizmə qarşı mübarizə tədbirləri" haqqında qərar verildi. Qərara əsasən Yunis Rzayevin böyük zəhmət, min bir əzab-əziyyətlə başa gətirdiyi on minlərlə hektar üzüm plantasiyaları məhv edildi və bununla da respublika büdcəsinin üçdəbirini təşkil edən şərabçılıqdan gələn gəlirin qarşısı tamamilə kəsildi. Bu, ermənipərəst Qorbaçov tərəfindən Azərbaycana böyük xəyanət idi.

15 il əvvəl Ukraynanın Truskavets kurort şəhərində yaşı səksəni ötmüş, mülayim təbiətli, mehriban, milliyyətcə rus olan bir nəfərlə tanış olduq. O, keçmiş günlərdən, həyatının cosubçağlayan anlarından maraqlı xatirələr danışdı. Necə oldusa, Nikolay Alekseyeviç söhbətini kəsib bir müddət xəyala daldı, sonra dedi:

"Sizinlə tanışlıqdan sonra yadıma bir əhvalat düşdü. 1980-ci illərdə Moskvada keçirilən böyük bir tədbirdə Azərbaycan Respublikasının Üzümçülük və Şərabçılıq Komitəsinin sədri Yunis Qəhrəmanoviçlə tanış oldum. O tanışlıqdan sonra sizin millətə qəlbimdə böyük məhəbbət yarandı. Artıq ne-

çə illərdir ki, telefon əlaqəmiz kəsilib...".

Biz Yunis Rzayevin rini ona çatdıranda əvvəl inanmadı, sonra isə dedi: "Ey fani dünya, sən kimləri aparmamısan, axı onun yaşı heç də çox deyildi..."

Yunis Rzayev Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri işləyərkən Kanadada olmuş, orada geniş cərgəli, yüksək ştamblı üzümlüklərin becərmə sistemi ilə maraqlanmış və sonradan bu texnologiyanı Azərbaycanda tətbiq etməklə hər hektarın məhsuldarlığı 1,5 dəfə yüksəlmişdir.

Yunis Rzayevin yaxın qohumu Əli

- Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsində əvəzsiz xidmətləri olan, bu sahədə bir məktəb yaradan Yunis Rzayev xalqımızın böyük şəxsiyyətlərindən biridir. Onun yüksək rəhbərlik bacarığı, kadrlarla işləmək qabiliyyəti, zəngin həyat təcrübəsi, zəhmətsevərliyi və ən başlıcası isə işdə tələbkarlığı harada olubsa öz bəhrəsini verib. Yunis Rzayev böyük nüfuza malik, bütün varlığı ilə torpağa bağlı olan, qurub-yaratmaq eşqi ilə yaşayan genişqəlbli bir insan idi.

Anadan olmasının 100 ili tamam olan Göyçə mahalının yetirməsi Yunis Rzayevin ömür yoluna nəzər salanda parlaq bir simanın nurundan boylanan, ömür şəfəqləri ilə taleləri işıqlandıran, cavan ikən müdrikləşmiş bir şəxsiyyətin portreti ilə qarşılaşırsan..

Bayramovun dediklərindən:

Qədir ASLAN, "Respublika".